



# Ərazi büttövlüyüünün müqəddəsliyi uğrunda

O, qurub yaratmaq üçün doğulmuşdu, uşaqkən zəhmətə alışmış, alın təri ilə qazancın halallığını, şirinliyini dadmış, yeniyetmə yaşlarından əsl sənətkar səviyyəsində püxtələşmişdi, təmir-tikinti işlərində əllərindən durr töküldürdü... Amma yağı düşmənin xain, terrorçu, təcavüzkar əməlləri ucbatından dinc həyatından, sevimli məşgülüyyətində ayrılaraq, silaha sarılmaq məcburiyyətində qaldı... İndi şəhadətindən keçən 14 ay ərzində daxil olduğum onlarla məhələdə, həyətdə, mənzildə həmin peşəkar, səliqəli, gözoxşayan usta fəaliyyətinin izləri yaşayır, iş sahibləri kədərli və təəssüf hissi ilə "qəbri nurla dolsun, Nicanın əməyidir..." - deyirlər.

Böyük zəhmətlə bir ocaq qalayıb, yurd-yuva sahibi olan Əli ata ilə Bəstı ana üç övlad - iki oğul, bir qız böyüdüb boy'a-başa çatdırıldılar. Nicat ailənin sonbeşiyi idi, orta məktəbi bitirib müxtəlif sahələrdə, əsasən də mebel seinxində işlədi. Harada çalışmasından asılı olmayaraq, Vətən torpaqlarının azadlığı onun həyat kredosuna əvrlmişdi. 2013-14-cü illerdə milli ordu sıralarında həqiqi hərbi xidmət keçdi, yüksək döyüş hazırlığına və bacarığına görə dəfələrle komandanlığın təşəkkürnamələrinə, Fəxri fərmanlarına layiq görüldü. Qardaşı Nihad və bacısı Nərmin artıq aile qurub oğul-uşaq sahibi olmuşdular. Növbə Nicata çatannda, müxtəlif bəhanelərlə vaxtı uzadır, evlənmək məsələsini təxirə salır, buna qədər bezi təxirəsalınmaz işlərin həllini gözlədiyi, hələ tələsmədiyi deyirdi...

Bu gündən dünənə - keşməkeşli, təzadlı, pandemiya çarpışmalı, eyni zamanda qalibiyətli Vətən savaşımızın reallaşlığı 2020-ci ilə boyulananda, doğrudan da heyrətamız hadisələrə şahidlik edirik. Xüsusən də heç vaxt Qarabağı görməyən gənclərimizdə vətənpərvəlik, düşmənə nifret əhvali-ruh-hiyəsi elə aşılı-daşındı ki, təəccübənməmək mümkün deyildi. Ər qeyrəti, şir biləkli oğullarımız dəstə-dəstə səfərbərlik idarələrinə, çağırış məntəqələrinə axışır, silaha sarılaraq Vətənin müdafiəsində dayanmaq, murdar erməni dığalarını müqəddəs torpaqlarımızdan qovub çıxartmaq istəklərini bildirildilər. Birinci Qarabağ savaşında 8 şəhid verən Muğanlığının (Zaqatala) cəsur övladları da həmin şahə qalxan və-

tənpərvərlər dalğasının özəyində idilər. Ətən il sentyabr ayında kənd əhli 50-dən çox könüllü cəngavərini ordu sıralarına yola salırdı. Onların içərisində Nicat Xəlilli də vardi...

Şəhidimizin atası Əli dayı sadə, əli-qabarlı, vüqarlı insandır. Oğul itkisi belini büksə də, təmkinini, qürurunu qoruyub saxlaya bilir. Əsl türk-müsəlman kişilərinə xas səbirle baxışlarını əzaqlarda dolandırıb keçmiş xatirələrə dalaraq aram-aram sözə başlayır: "Nicatın qəlbini Vətən məhəbbəti ilə dolu idi, erməni qatillərinin xalqımızın başına gətirdikləri zülmləri-Xocalı, Daşaltı, Başlıbel faciələrini, əsirlikdəki qız-gelinlərimizə verilən işgəncələri xatırlayanda çox sarsılırdı. Əsasən, Paşinyanın hakimiyyətə gelişindən sonra dığaların artan özbaşınalıqlarını televiziya-radio xəbərlərindən eşidənə əsəbindən özünə yer tapa bilmirdi. Bizdən gizlice gedib orduya yazılmışdı. Rayon hərbi komissarlığında əlaqə nömrələri qo'yubmuş, hər gün işdən evə dönəndə onunla əlaqədar zəng gəlib-gəlmədiyi尼 soruşardı. İşin əsas məğzini sonradan bilmışik, cəbhəyə yola düşəndə də elə bil uçurdu... Bir subayım o qalmışdı, evləndirmək istəyirdim, gözaltısının olub-olmadığını anasından soruştardım. Həmişə toydan söhbət düşəndə, rüsxət istəyər, bir az da gözləməyi xahiş edərdi. Sən demə, oğlumun ürəyində bir sevgi, məhəbbət varmış: Azərbaycan adlı məmələkətin yağı tapdağında inləyən ərazilərini azad görmək eşqi!.. (Səsi titrəyir) Təki Vətən sağ olsun!"

Sosial şəbəkələrdə Nicatın döyüş meydanına yola salınmasını eks etdi-rən bir süjet yayılıb--avtobusun pəncərəsindən ətrafdakılara "bu, bizim Qarabağa sonuncu səfərimizdir" söyləyir. Toplaşanların içərisində narahatlıqla "elə demə!", "nə danışırsan?" sədaları yüksəlir. Lakin nə qədər sonrakı acı gerçəkliliklərə uyğun gəlsə belə, o, geri qayit-mayacağını nəzərdə tutmurdu, artıq bu dəfə Qarabağın taleyinin birdəfəlik həllinə böyük inam sərgiləyirdi, hücum hayqırırdı, qələbə müjdələyirdi. Və elə də oldu, amma bu Zəfərə xüsusi pay, təhfə vermiş Nicatsız...

Qəlbinə oğul dağı çəkilmiş Bəstı ana göz yaşlarına

boğularaq danışır: "Nicat ailəmizin sonbeşiyi, atasının da, mənim də sağ əlimiz idi. Yeri hər yanda görünür, yoxluğu bizi daim göynədir. Bizimlə son günlərində elə ancaq Qarabağdan söhbət açırdı, "bu dəfə Qarabağı alıb qayıdasıylıq" deyirdi. Həmişə bu mövzu üzərinə geləndə, mən kövrəldirdim. Çünkü həyatda çox cavanları-mi itirmişəm, çox dərd görmüşəm. Deyirdi, "ana, ağlasan da gərək başılayasan, mən gedəcəyəm, bu gün Vətənin bize ehtiyacı var." Qəribə uşaq olmuşdu. "Ağlama, - deyirdi, taleyimizə nə yazılıbsa, onu da görsəyik."

Düşmənin xain təxribatlarına layiqli cavab verən Azərbaycan ordusu sentyabrın 27-dən etibarən bütün cəbhəboyu əks-hücumu keçmişdi. İki gün sonra - əyin 29-da Nicatın arzusu çin oldu, evlərinə zəng, çağırış vərəqəsi gəldi. Yol yoldaşları söyləyirlər ki, yol boyu elə sevinir, deyib-gülürdü ki... Elə bil, toya hazırlaşırı. Toplanış məntəqəsində kəşfiyyat bölüyündə xidmət elemək istəyini israrla bildirir. Onu bu arzudan çekindirməyə çalışanlara "burası seçim yeri deyil, yaxşı topçuyam, atıcıyam, indi də yaxşı kəşfiyyatçı olacağam. Şərait nə tələb edirə, yerinə yetirməyə borcluyuq" qətiyyəti göstərir.

Sentyabrın 30-dan ön xətdə döyüşlərə qatılır. Kəlbəcər, Ağdam, Ağdərə, Goranboy rayonlarının düşməndən təmizlənməsində fəal şəkildə iştirak edir. Rəşadətli ordumuzun hücumları qarşısında qorxaq, aciz ermənilərin atıb qaçlığı neçə-neçə hərbi texnika döyüş meydəndən qalmışdı. Məhz həmin döyüşlər zamanı Prezident İlham Əliyev xalqa müraciətində demişdi ki, ordumuz 18 tank, 4 top, 22 piyadanın döyüş maşınıni hərbi qənimət kimi ələ keçirib.

9 oktyabrda böyük Goranboyun Gülüstan kəndi istiqamətində döyüşə başlayır. Nicat və onun Şamaxı şəhərindən iki döyüşçü dostu həmin qənimətləri sürüb, daşıyb getirirdilər. Gülə yağışı altında 3-cü reysdə mərmi ləp yaxınlıqda, qarşılığında partlayır və igidlərimiz şəhidlik məqamına yüksəlirler.

Xəlilli Nicat Əli oğlu doğulub böyüdüyü Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılır. Yaşasayıdı, ömrünün 27-ci ilini tamamlayıb 28-ə qədəm atacaqdı... Amma amansız düşmənin tarixi torpaqlarımıza sahiblənmək niyyəti həyati kimi, bütün arzularını da yarımqıq qoydu. Ürəyində Azərbaycan sevgisi, genlərində vətənpərvəlik duyğuları, yaddaşında azad Qarabağ, uca şəhadət zirvəsinə fəth edərək əbədiyyətə qovuşdu.

Nicatın Vətən, xalq yolundakı qəhrəmanlıqları dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsər döyüşü" medalları ilə təltif olunub.

Qurban MƏMMƏDLİ.